

“Azərlotereya”

Açıq Səhmdar Cəmiyyəti

**31 dekabr 2024-cü il tarixində bitən il üzrə
Beynəlxalq Standartlarına
uyğun Maliyyə Hesabatları
və Müstəqil Auditorun Hesabatı**

Mündəricat

Müstəqil auditorların hesabatı	3
Mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat	6
Maliyyə vəziyyəti haqqında hesabat	7
Kapitalda dəyişikliklər haqqında hesabat	8
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat	9
Maliyyə hesabatlarına dair qeydlər	10



"KPMG Audit Azərbaycan" MMC
Port Bakı Cənub qülləsi
Neftçilər prospekti 153
Bakı, Azərbaycan AZ1010
+994 12 404 89 10

Müstəqil auditorların hesabatı

"Azərlotereya" Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarına

Rəy

Biz "Azərlotereya" Açıq Səhmdar Cəmiyyətinin ("Şirkət") 31 dekabr 2024-cü il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə tamamlanan il üzrə mənfəət və ya zərər və sair məcmu gəlir, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə də mühüm mühasibat uçotu siyasətləri və sair izahedici məlumatları əhatə edən qeydlərdən ibarət olan maliyyə hesabatlarının auditini apardıq.

Bizim rəyimizə görə, əlavə edilən maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından Şirkətin 31 dekabr 2024-cü il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Beynəlxalq Mühasibat Uçotu Standartları Şurasının dərc etdiyi MHBS Mühasibatlıq Standartlarına (MHBS Mühasibatlıq Standartları) uyğun olaraq düzgün əks etdirir.

Rəy üçün əsas

Biz audit yoxlamasını Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Həmin standartlara əsasən bizim məsuliyyətimiz hesabatımızın "Maliyyə hesabatlarının auditinə görə auditorların məsuliyyəti" bölməsində təqdim edilir. Biz Mühasiblər üçün Beynəlxalq Etik Standartlar Şurasının Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinə (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) (IESBA Məcəlləsi) və Azərbaycan Respublikasında maliyyə hesabatlarının auditinə tətbiq olunan etik tələblərə əsasən Şirkətdən müstəqilik və bu tələblər və IESBA Məcəlləsi üzrə digər etik öhdəliklərimizi yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutu auditor rəyinin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.

Maliyyə Hesabatlarına görə Rəhbərliyin və İdarəetməyə Məsul Şəxslərin Məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının MHBS Mühasibatlıq Standartlarına uyğun hazırlanmasına və düzgün təqdimatına, dələduzluq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflərin müşahidə olunmadığı maliyyə hesabatlarının hazırlanması üçün öz qənaətinə əsasən zəruri saydığı daxili nəzarət sistemine görə məsuliyyət daşıyır.

Rəhbərliyin Şirkəti likvidasiya etmək və ya əməliyyatları dayandırmaq niyyətinin olduğu və ya qeyd edilən tədbirlərdən başqa real alternativinin olmadığı hallar istisna olmaqla, maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik Şirkətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsi, müvafiq hallarda fəaliyyətin fasiləsizliyi ilə bağlı məsələlərin açıqlanması və hesabatların fəaliyyətin fasiləsizliyi prinsipi əsasında hazırlanmasına görə məsuliyyət daşıyır.

İdarəetməyə məsul şəxslər Şirkətin maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə Hesabatlarının Auditinə görə Auditorların Məsuliyyəti

Bizim məqsədimiz maliyyə hesabatlarında, dələduzluq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflərə yol verilmədiyinə dair kifayət qədər əminlik əldə etmək və rəyimizi əhatə edən auditor hesabatını təqdim etməkdən ibarətdir. Kifayət qədər əminlik dedikdə yüksək əminlik səviyyəsi nəzərdə tutulur, lakin bu BAS əsasında aparılmış auditin əhəmiyyətli təhrifi hər zaman aşkar edəcəyinə zəmanət vermir. Təhriflər dələduzluq və ya səhv nəticəsində yaranma bilər və istifadəçilərin bu maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlara ayrı-ayrılıqda, yaxud ümumilikdə təsir edə bilməsi əsaslı şəkildə ehtimal edildiyi halda əhəmiyyətli hesab edilir.

BAS əsasında aparılmış audit çərçivəsində biz bütün audit müddətində peşəkar mühakimə yürüdür və peşəkar inamsızlığımızı qoruyub saxlayırıq. Biz həmçinin:

- Dələduzluq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq, maliyyə hesabatlarının əhəmiyyətli təhrifləri riskini aşkar edir və qiymətləndirir, həmin risklərə uyğun audit prosedurlarını işləyib hazırlayır və icra edir, rəyimizi bildirmək üçün yetərli və müvafiq audit sübutunu əldə edirik. Dələduzluq nəticəsində yaranmış əhəmiyyətli təhrifin aşkarlanmaması riski səhv nəticəsində yaranmış əhəmiyyətli təhrifin aşkarlanmaması riskindən daha yüksəkdir, çünki dələduzluq gizli sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, məlumatın təhrifi təqdimatı və ya daxili nəzarətə əməl olunmamasından ibarət ola bilər.
- Auditlə bağlı daxili nəzarətə Şirkətin daxili nəzarət sisteminin səmərəliliyinə dair rəyin bildirilməsi üçün deyil, şəraitə uyğun zəruri audit prosedurlarının planlaşdırılması məqsədilə baxırıq.
- İstifadə edilmiş uçot siyasətinin məqsədəuyğunluğunu və rəhbərlik tərəfindən aparılmış uçot qiymətləndirmələrinin və əlaqəli açıqlamaların kafiliyini qiymətləndiririk.

- Rəhbərlik tərəfindən mühasibat uçotunun fasiləsiz aparılma prinsipinin istifadə edilməsinin məqsədəuyğunluğunun və əldə edilmiş audit sübutları əsasında Şirkətin fəaliyyətini fasiləsiz davam etdirmək imkanını əhəmiyyətli dərəcədə şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmamasına dair nəticə çıxarıyıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olması qənaətinə gəldiyimiz halda, audit hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli açıqlamalara diqqət cəlb etməliyik, bu cür açıqlamalar qeyri-dəqiq olduğu halda isə fərqli rəy verməliyik. Gəldiyimiz nəticələr audit hesabatımızın hazırlandığı tarixədək əldə edilmiş sübutlara əsaslanır. Bununla belə, sonrakı hadisələr və ya şərait Şirkəti fasiləsiz fəaliyyətini dayandırmağa məcbur edə bilər.
- Açıqlamalar da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə maliyyə hesabatlarında əsas əməliyyatların və hadisələrin ədalətli şəkildə əks etdirilib-etdirilməməsini dəyərləndiririk.

Biz, digər məsələlərlə yanaşı, auditin planlaşdırılan həcmi və müddəti və mühüm audit nəticələri, o cümlədən audit zamanı daxili nəzarət sisteminə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlarla bağlı idarəetməyə məsul şəxsləri məlumatlandırırıq.


Hazırkı müstəqil auditorlar hesabatının hazırlanması ilə nəticələnmiş audit tapşırığının rəhbəri:



Nəsimə Muradxanova
"KPMG Audit Azərbaycan" MMC
Bakı, Azərbaycan Respublikası
14 mart 2025-ci il

AZN	Qeyd	2024	2023
Gəlir	7	327,576,958	260,959,452
Satıcı, distribusiyə və çap xərcləri		(95,422,317)	(84,284,630)
Sadələşdirilmiş vergi		(69,947,644)	(62,778,922)
İnzibati xərclər	8	(26,464,093)	(21,292,780)
Reklam və marketinq xərcləri	9	(20,667,384)	(15,692,499)
IT və sistem dəstəyi xərcləri		(21,929,618)	(13,173,094)
Digər əməliyyat xərcləri	10	(32,068,389)	(28,232,477)
Əməliyyat mənfəəti		61,077,513	35,505,050
Maliyyə gəliri		1,596,090	954,837
Maliyyə xərcləri		(482,328)	(277,219)
Xalis maliyyə gəliri	11	1,113,762	677,618
Mənfəət vergisindən əvvəlki mənfəət		62,191,275	36,182,668
Mənfəət vergisi xərci		(377,672)	(395,604)
İl üzrə mənfəət və cəmi məcmu gəlir		61,813,603	35,787,064

Hazırkı maliyyə hesabatları 14 mart 2025-ci il tarixində rəhbərlik tərəfindən təsdiq edilmiş və aşağıdakı şəxslər tərəfindən imzalanmışdır:


 Cənab Osman Karakus
 İdarə Heyətinin Sədri

AZN	Qeyd	31 dekabr 2024	31 dekabr 2023
Aktivlər			
Əmlak, qurğu və avadanlıq	12	6,869,830	4,927,560
İstifadə hüququ formasında olan aktivlər	23	6,650,452	6,746,949
Qeyri-maddi aktivlər	13	26,434,061	18,662,193
Qabaqcadan ödənişlər	16	4,699,679	-
Uzunmüddətli aktivlər		44,654,022	30,336,702
Mal-material ehtiyatları	14	11,190,786	14,204,698
Ticari debitor borcları	15	13,928,037	5,303,062
Qabaqcadan ödənişlər	16	5,210,079	5,769,448
Pul vəsaitləri və onların ekvivalentləri	17	39,365,696	40,127,566
Sair aktivlər		722,722	966,245
Cari aktivlər		70,417,320	66,371,019
Cəmi aktivlər		115,071,342	96,707,721
Kapital			
Nizamnamə kapitalı	18	200,000	200,000
Bölüşdürülməmiş mənfəət		38,626,941	29,091,839
Cəmi kapital		38,826,941	29,291,839
Öhdəliklər			
Uzunmüddətli icarə öhdəliyi	23	3,729,023	3,842,204
Uzunmüddətli öhdəliklər		3,729,023	3,842,204
Cari öhdəliklər			
Uduşlar üzrə kreditör borcları	20	22,167,536	14,618,405
Ticari və sair kreditör borcları	21	5,109,286	4,843,337
Vergi borcları	22	21,686,305	21,729,558
Qısamüddətli icarə öhdəliyi	23	1,682,832	1,406,064
Satıcıların depozitləri	19	2,209,551	2,435,191
Derivativ maliyyə öhdəlikləri	25	24,791	22,071
Sair öhdəliklər	24	19,635,077	18,519,052
Cari öhdəliklər		72,515,378	63,573,678
Cəmi öhdəliklər		76,244,401	67,415,882
Cəmi kapital və öhdəliklər		115,071,342	96,707,721

AZN	Qeyd	Nizamnamə kapitalı	Bölüşdürülməmiş mənfəət	Cəmi kapital
1 yanvar 2023-cü il tarixinə qalıq		200,000	15,649,267	15,849,267
Cəmi məcmu gəlir				
İl üzrə mənfəət		-	35,787,064	35,787,064
İl üzrə cəmi məcmu gəlir		-	35,787,064	35,787,064
Şirkətin sahibi ilə əməliyyatlar				
Elan edilmiş dividendlər	18	-	(22,344,492)	(22,344,492)
Şirkətin sahibi ilə cəmi əməliyyatlar		-	(22,344,492)	(22,344,492)
31 dekabr 2023-cü il tarixinə qalıq		200,000	29,091,839	29,291,839
1 yanvar 2024-cü il tarixinə qalıq		200,000	29,091,839	29,291,839
Cəmi məcmu gəlir				
İl üzrə mənfəət		-	61,813,603	61,813,603
İl üzrə cəmi məcmu gəlir		-	61,813,603	61,813,603
Şirkətin sahibi ilə əməliyyatlar				
Elan edilmiş dividendlər	18	-	(52,278,501)	(52,278,501)
Şirkətin sahibi ilə cəmi əməliyyatlar		-	(52,278,501)	(52,278,501)
31 dekabr 2024-cü il tarixinə qalıq		200,000	38,626,941	38,826,941

AZN	Qeyd	2024	2023
Əməliyyat fəaliyyətindən daxil olan pul vəsaitləri			
İl üzrə mənfəət		61,813,603	35,787,064
<i>Düzəlişlər:</i>			
Köhnəlmə və amortizasiya	8	5,953,341	4,427,754
Əmlak, qurğu və avadanlıqların silinməsindən zərər		87,277	523
İcarəyə xitam verilməsindən zərər	23	-	43,492
Ticari debitor borclarının dəyəsizləşməsi üzrə zərər	10, 15	347,027	-
Derivativ maliyyə öhdəliklərinin ədalətli dəyərində dəyişiklik		2,720	22,066
İl ərzində vaxtı keçmiş tələb edilməyən uduşlar	20	(247,904)	(699,361)
Mal-material ehtiyatlarının silinməsi	14	73,855	-
Xarici valyuta mübadiləsi üzrə zərər/(gəlir), xalis	11	13,289	(294,407)
Maliyyə gəliri	11	(1,596,090)	(954,837)
Maliyyə xərcləri	11	469,039	571,626
Mənfəət vergisi xərci		377,672	395,604
Dövriyyə kapitalında dəyişikliklərdən əvvəl əməliyyatlar üzrə pul vəsaitlərinin hərəkəti		67,293,829	39,299,524
<i>Dəyişikliklər:</i>			
Ticari debitor borcları		(8,972,002)	(259,549)
Qabaqcadan ödənişlər		(4,140,310)	1,654,994
Sair aktivlər		243,523	196,987
Mal-material ehtiyatları		2,940,057	(4,086,959)
Ticari və sair kreditör borcları		(897,866)	306,326
Vergi öhdəlikləri		(25,321)	3,029,672
Sair öhdəliklər		1,116,025	1,525
Uduşlar üzrə öhdəliklər		7,797,035	(347,567)
Satıcıların depozitləri		(225,640)	(694,584)
Əməliyyat fəaliyyətindən əldə edilən pul vəsaitləri		65,129,330	39,100,369
Ödənilmiş faiz	23	(469,039)	(571,626)
Ödənilmiş mənfəət vergisi		(395,604)	-
Əməliyyat fəaliyyətindən daxil olan xalis pul vəsaitləri		64,264,687	38,528,743
İnvestisiya fəaliyyətindən daxil olan pul vəsaitləri			
Alınmış faiz	11	1,596,090	954,837
Əmlak, qurğu və avadanlıqların və qeyri-maddi aktivlərin alınması		(13,072,864)	(12,834,628)
İnvestisiya fəaliyyətində istifadə olunan xalis pul vəsaitləri		(11,476,774)	(11,879,791)
Maliyyə fəaliyyətindən daxil olan pul vəsaitləri			
İcarə öhdəliyi üzrə əsas məbləğin ödənişi	23	(1,270,057)	(256,726)
Ödənilmiş dividendlər	18	(52,278,501)	(26,552,003)
Maliyyə fəaliyyətində istifadə olunan xalis pul vəsaitləri		(53,548,558)	(26,808,729)
Pul vəsaitləri və onun ekvivalentlərində xalis azalma		(760,645)	(159,777)
1 yanvar tarixinə pul vəsaitləri və onların ekvivalentləri	17	40,127,566	40,426,043
Məzənnə dəyişikliklərinin təsiri		(1,225)	(138,700)
31 dekabr tarixinə pul vəsaitləri və onların ekvivalentləri	17	39,365,696	40,127,566